



Yasin Əliyev

VURĞUNDAN

Müəllim, mügənni, alim, bəstəkar
O, kəs ki, yaratmaq eşqilə yaşı.
Düşünən hər beynin, hər bir sənətkar,
Sənət ilhamını aldı Vurğundan!

Göygölə getmişdim bir bahar çağrı,
Gülürdü güllərin qızılı, ağı.
Elə bil qəmlənin şair sayağı,
Kəpəz də xəyalala daldı Vurğundan!

Gəzəndə həsrətlə yaşıl meşəni,
Səs gəldi:”-Qopartma ələ düşəni,
Əyilib iyləmək tər bənövşəni,
Gözəl xasiyyətdi, haldı Vurğundan!”

Bala ceyran qaçıb hey dövrə vurdur,
Yoruldumu nədi, qəfildən durdu.
Baxdı məlul-məlul, boynunu burdu,
Nəyisə yadına saldı Vurğundan!

Kəndə döndüm toydur, xoş təmtəraqlı,
Məhəbbət, səadət, vüsal soraqlı,
Könül sevən səslili Hüseyin Sarıçlı,
Söylədi, oxudu, çaldı Vurğundan!

Bəxtiyar deməyib bize əlvida,
Hər sözü şüardır, sonunda nida!
“Vaqif”dən aldiğim mənəvi qida.
Şəkərdi, şirədi, baldı Vurğundan!

Həyacan götürir “İnsan” insana,
Həyat, can götürir “Muğan” Muğana.
“Azərbaycan” şeiri Azərbaycana
Əbədi heykəldi, ləldi Vurğundan!

1976

EVDE QAL

Evdə qal, atam balası, evdə qal!
Tez ötsün əsrin bələsi, evdə qal!

Adam deyil, qulağını burasan,
Çəkib tinə, yaxşı-yaxşı vurasan,
Bu virusdur, gərək uzaq durasan,
Evdə qal, atam balası, evdə qal!
Tez ötsün əsrin bələsi, evdə qal!

Havalanıb Çin səddini aşibdir,
Neçə ölkə sərhəddini aşibdir.

CİYƏRPARAM

İlk nəvəmin qız olması arzum idi binadan,
Gözəl nəvəm, min şükurlər, gözəl oldun anadan!

Gözəlsənsə böyüyərək kamilliyə yetərsən,
Yaşın üstə yaş, ələsin ulu Tanrı Yaradan!

Sağlam həyat, ruhi saflıq bəzək olsun ömrünə,
İllərin də düz yüzəcən bir-bir çıxsın aradan!

Səbirli ol, dərin düşün, yüz ölç, bir biç, hər şeyi,
Uğur özü səni tapar, seçsən ağı qaradan!

Doğmaların, yaxınların fəxarətdən desinlər:
Nəslimizdə, kökümüzdə yox Fəxrənsə baladan!

Qudurubdur, lap həddini aşibdir,
Evdə qal, atam balası, evdə qal!
Tez ötsün əsrin bələsi, evdə qal!

Baxmir yaşa, ahıldı ya usaqdı,
Düşmür başa, gümrahdı, ya naçaqdı.
Yoluxmağa üzü ağdı, qoçaqdı,
Evdə qal, atam balası, evdə qal!
Tez ötsün əsrin bələsi, evdə qal!

Aç qutunu mahni dinlə, filmə bax,
Hindistanda polis edən zülmə bax,
Tələbəsən, yazını yaz, elmə bax!
Evdə qal, atam balası, evdə qal!
Tez ötsün əsrin bələsi, evdə qal!

Gir “Oba”ya, ucuzluqdur, al-götür,
Soğan mütləq, bir az da yağ, bal götür!
Rejim ilə içəriyə sal, ötür,
Evdə qal, atam balası, evdə qal!
Tez ötsün əsrin bələsi, evdə qal!

Vacib işlər çoxdur hələ, sağ qalın!
Qarabağdan köçüb lələ, sağ qalın!
Sızsız zəfər çətin gələ, sağ qalın,
Evdə qal, atam balası, evdə qal!
Tez ötsün əsrin bələsi, evdə qal!

Həkimlər də evdən-eşikdən olub,
Çevik polis əsl keşikdən olub.
Körpələr də bələk-beşikdən olub,
Evdə qal, atam balası, evdə qal!
Tez ötsün əsrin bələsi, evdə qal!

Heç olmasa dua edək bir dəfə,
Nəzir verək, piro gedək bir dəfə,
İman ilə qurban deyək bir dəfə,
Evdə qal, atam balası, evdə qal!
Tez ötsün əsrin bələsi, evdə qal!

İnşallah, azadlıq çixarıq,
Müsibəti yixa-yixa çixarıq.
“Evdə qal!”dan “Evdən şix”a çixarıq,
Evdə qal, atam balası, evdə qal!
Yox olsun əsrin bələsi, evdə qal!

2020

HƏKƏRİ

Sevinç bax, üz-gözündən ne yağır,
Seyrindəyəm, ne müddətdir, Həkəri!
Könlümdəki bu toy-büsət, çal-çağır
Sənə olan məhəbbətdir, Həkəri!

Ad çıxarıb çaylarımin xeyliyi,
Arazi Xan, Kürü də ki, Dəlisi,
Tayın varmı ay yurdumun Leylisi?
Görən deyər nə afətdir, Həkəri!

Nədən aldır yanaqların gecələr?
Yoxsa aydır, Məcnun-yarın gecələr?
Piçapiçla, şırhaşırın gecələr,
Musiqidir, şeyriyyətdir Həkəri!

O tay, bu tay obalardır baş-başa,
Sıldırımlı qayalardır qaş-qaşa!
Gül-çiçəyə, çiçək gülə, daş-daşa.
Bağladıqı xoş ülfətdir Həkəri!

Camalına qonşular da vurulub,
Tarix boyu fitnə-fəsad qurulub.
Çox şükür ki, axır sular durulub,
Qonşu deyil, kəmfürsetdir, Həkəri!

Nəbim səni qoymayıbdır gözümüzdən,
Həcərim də soraqlayıb yüzündən.
Boz atımın nallarının izindən
Muğayət ol, əmanətdir, Həkəri!

Baban da ki, duaçındır, gecə-gündüz duam bu:
“Ya Rəbb! Məni tez ayırma, böylə ciyərparadan!”

OXUMURAM, ƏL ÇƏKİN!

Müəllimlər deyiblər mənə aži yüz kərə,
Həm oxumursan, həm də gəlməyirsən dərslərə.
Cavabım da bu olub mənim o kişilərə,
Oxuyan tez pir olar, oxumuram əl çəkin!
Kişidə söz bir olar, oxumuram, əl çəkin!

Evdə də andırmışam əziz valideynimə,
Ki, elm deyilən şey hərgiz gəlməz eynimə.
Nağıl, lətifə girər, fəqət girməz beynimə,

Oğulların niyə belə mərddir-mərd?!
Dostuna dəst, düşməninə sərtdir-sərt?!
Suyun dəyib, o da mühüm sərtdir, şərt,
Su ha deyil, qiyamətdir, Həkəri!
Nə yaxşı ki səni görüb gedirəm,
Doğmalasdıq, amma qərib gedirəm.
Olan qəlbə sənə verib gedirəm.
Bu da məndə xasiyyətdir, Həkəri!

KÖKLƏ “KƏRƏMİ”Nİ

Çal, o barmaqların, dilləndirən saz,
Ruhuma qıdadı, candı, Hüseyin!
Xalqımızın şənине səslənən avaz,
Yurduma şərəfdi, şəndi, Hüseyin!

Sirlər yatır pərdəsində, simində,
Fəlsəfə var naləsində, ünündə,
Xoş bir yana, qəmə qəmxar günündə,
Dədəm Qorqud sazı andı, Hüseyin!

Sazda uluların hikməti qalıb,
Qurbani, Ələsgər xəyalala dalıb...
Ədalət paytaxtda gör necə çalışıb,
Onu Zikina da qandı, Hüseyin!

Sənətkar var puldan ötrü əsəndi,
Ağsaqqalın sözün belə kəsəndi.
Nə yaxşı ki, ustadların Həsəndi,
Kifayətdi, Şəmistedi, Hüseyin!

Dağlara bax, ilhamə gol, oxu, çal,
Yamaclarda gül-çiçəkdən qoxu,çal.
Qananların çoxu desin, çoxu, çal,
“Cavansa da bir ümmandı Hüseyin!”

Köklə “Kərəmi”ni ağlat ahəstə,
Gəlsin xəyalıma o boyu bəstə!
Bəlkə bu Yasin də “Kərəm”i üstə
Kərəm tek alışdı, yandı, Hüseyin!

1983

GÖYƏBAXAN

Səd afərin, Goyəbaxan,
Xasiyyətdə yeganəsən!
Qonaqpərvər, mehribansan,
Səxavətdə nişanəsən!

Etibarda, ar-qeyrətdə,
Sədaqətdə mərdanəsən!
Düzungüldə, ədalətdə
Həqiqətdə bir dənəsən!

Mənzərədə, gözəllikdə,
Təbiətdə şairənəsən!
Uca, yan-yana dağların,
Qayaların salı da var!

Görən gündən vurulmuşam,
“Ceyranbala daşı”na mən.
Oyuqdan düz adlamışam,
“Yal yurdı”nun başına mən
Saz əlimdə çox çıxmışam,
Zil qayanın qaşına mən.
Yaman həsəd aparmışam,
Qaradağın yaşına mən.
Görəsən heç bu yerlərin
Gelmişəmmi xoşuna mən?!
“Kəkotulu”, “Keçi Boynu”?
Sərin “Kotan yali” da var!

Əzəl başdan meyl saldım
“Abdulla guneyi”nə mən
Camaati ağıllıdır,

Tuş gəlmədim keyinə mən
Qonaq oldum hər hörmətin,
Əlasına, eyine mən.
Göz dikmədim birisinin
Əşyasına- şeyinə mən.
Sölməz bacı, zəhmətin
Həkk elədim beyinə mən,
Tutduğun iş dəymış olur,
Kim deyər ki kali da var!

Əşrəf baba, yekələnmə,
Məzəli çağın yaxşıdır!
Dostu nənə, axşam çayın,
Sabah qaymağın yaxşıdır!
Ay Çimnaz bacı, kətəni
Nazik yaymağın yaxşıdır.
Bala Şəmsəd, məclislərdə,
Yüz-yüz vurmağın yaxşıdır!
Tamam xala, pendirin yox,
Qurudun, yağıñ yaxşıdır!
Bir oğlunun süfrəsində
Daim beçə balı da var!

Dağ da deyil, cənnət məkan!
Suyuna, havasına, bax!
Qayannı oyugundakı
Qartalın yuvasına bax!
Döşdə əmlik quzuların,
Cənginə, davasına bax!
Qəhrəmanın ovladığı
Dovşanın çabasına bax!
Çıkarını qızardığı
Çuqundan tavasına bax.
Anası şair Nabadın
Bəzən qalmaqlı da var!

Məskənidir gözəllərin,
Goyəbaxan kəndi bilin!
Əl dəyəndə zülfərinin
Açılmayıb bəndi, bilin!
Mənim payıma düşənin,
Əhvali çox şəndi, bilin!
O mehriban, şux dilberin
Yoxdur heç bir fəndi, bilin!
Ləzzəti də ləblərinin
Xatırladır qəndi, bilin!
Bir cüt ala gözlərinin
Canalıcı xalı da var!

Hərdən atlananda meylim,
Komitenin atındadır!
Hər kəs minsə elə bil ki.
Göyün yeddi qatındadır!
İti qaçır, yorğa yeris
Yəqin onun zatındadır!
Göldən onca dəqiqəyə
“Fal daşı”nın altındadır!
Bədən şümal, əndam siğal,
Bir sona urvatindadir!
Zurnanın səsi gələndə
Şaxə qalxaq halı da var!

Əzizlərim, gəlin burda
Fikrimizi cəm eyləyək!
Gündüzləri tədbir qılaq,
Gecələri dəm eyləyək!
Subaylara toy-düyündən
Həm etdirək, həm eyləyək!
Çox da zildən yapışmayaq,
Kifayətdir, bəm eyləyək!
Kədərə, qəmə, qüssəyə
Dağ çökək, sitəm eyləyək!
Yasınəm, qurtarmayıbdır
Dastanımın dalı da var!

1973

*Qazax rayonu
Kosalar kəndi.*

Nə məqalə, nə əsər, oxumuram əl çəkin!
“Eyləməyin dəngəsər”, oxumuram əl çəkin!

Gərçi oxuyub, çıxıb, olsam adı müəllim,
Nə peşə, nə sənətdir, oxu, nədi müəllim?!
Tövbə, dolana bilməz, çünki gətirməz əlim,
Qazancım çox az olar, oxumuram, əl çəkin!
Keyfim də nasaz olar, oxumuram əl çəkin!

Xülasə, axır-uxur, mən sizə ərz eləyim,
Əyri oturum, ancaq lap düzünü söyləyim:
“Oxuyan neyləyibdir, mən oxuyub neyləyim?”
Əshi, belə iş olar, oxumuram, əl çəkin!
Bu mənə vərdiş olar, oxumuram əl çəkin!

1968